


Milli fəlsəfə ədəbiyyatımıza yeni töhfə

Fəlsəfə sahəsində tanınmış alımlarımız Vəli və Məhəmməd Paşayevlərin müstərək hasılə gətirdikləri "Tarix fəlsəfəsi" monoqrafiyası bu günlərdə işıq üzü görmüşdür. Bu vaxtadək ölkəmizdə ümumi fəlsəfəyə, Şərq fəlsəfəsinə, Azərbaycan fəlsəfi fikir tarixinə kifayət qədər əsərlər həsr olunsa da, tarix fəlsəfəsi probleminin tədqiqi və öyrənilməsi sahəsində xüsusi tədqiqat əsəri və ya ümumiləşdirilmiş əsər yox dərəcəsində idi. Bu baxımdan yeni nəşr müəlliflərin milli fəlsəfə ədəbiyyatımıza səməlliliyi töhfəsidir.



Hər bir elmin fəlsəfəsi olduğu kimi, tarix elminin də özünəməxsus fəlsəfəsi var. Müəlliflər doğru olaraq qeyd ediblər: "Baş verən bütün bu qlobal dəyişidirci proseslər qədim, dünənki tarixdə deyil, iştirakçısı və şahidi olduğumuz indiki tarixdə cərəyan edir. Ona görə də tarix həmişə olduğu kimi, indi də öz fəlsəfəsi və ümumbeşəri idealları ilə ictimai hadisələrin dünəni, indisi və həm də geləcəyə istiqamətlənən hissəsi ilə birlikdədir və böyük aktuallıq kəsb edir".

Vəli və Məhəmməd Paşayevlərin mötəbər elmi qaynaqları təhlil edərək gəldikləri ümumi qənaət belədir ki, tarix insanların özlerinin hərtərəfli, çoxşaxəli fəaliyyətləri vasitəsi ilə yaradılır. Bəşər tarixi bir-biri ilə əlaqəli sistemlər çoxluğunadan ibaretdir və ona tarixi proses kimi daim inkişafda və irəliliyədə olan sosial orqanizim kimi yanaşmaq lazımdır. Hər bir tarixi-fəlsəfi konsepsiya tarixin öyrənilməsində vacib məsələdir. Hötenin dediyi kimi: "Tarix bəşəriyyətin yaddaşıdır".

14 fəsildən ibarət monoqrafiyada ümumdünya və ayrı-ayrı ölkələrin tarix fəlsəfəsi məktəbləri haqqında dəyərli məlumatla yanaşı, milli tarix fəlsəfəsi məsələsinə də geniş toxunulub, bu məsələyə "Azərbaycanda fəlsəfi-tarixi fikrin inkişafı" adlı ayrıca fəsilde geniş nəzər salınıb. Müəlliflər Azərbaycanın ensiklopedik mütəfəkkiri A.Bakıxanovun tarix fəlsəfəsinə aid fikirlərini dolğunluğlu ilə şərh edərək bildirirlər ki, onun yaradıcılığının ana xəttini maarifçilik ideyası təşkil edir. Abbasqulu ağa şah əsəri "Gülüstani-İrem"de tarixe, sadəcə, hekayətlər toplusu kimi yanaşmamış, onun məna və məqsədindən, bəşəri yaddaş və əxlaqi təkmilləşdirən universal bir elm olmasından bəhs etmişdir. Kitabda A.Bakıxanovun tarixi düşüncələri, onun əxlaqa və etikaya dair fikirləri yüksək dəyərləndirilir.

Həmin fəsildə ən çox diqqət yetirilən məsələlərdən biri də professor Mirzə Kazım bəyin tarixi-fəlsəfi görüşləridir. Vəli və Məhəmməd Paşayevlər öz tədqiqatlarında bu böyük alimin elmi yaradıcılığı ilə bağlı kifayət qədər dəyərli məlumatlardan istifadə ediblər. Onlar doğru olaraq qeyd ediblər ki, M.Kazım bəy özündən sonra zəngin və hərtərəfli elmi-nəzəri və fəlsəfi-tarixi ırs qoymuş getmiş mütəfəkkirlerimizdəndir. Onun yaradıcılığı və dünyagörüşü vahid axarda birləşən üç mühüm qaynaq: Şərq fəlsəfəsi və ədəbi ənənələri, antik və klassik fəlsəfə ırsı, rus ictimai-siyasi fikirinin naliyyətləri əsasında formallaşmışdır. Rus şərqşünaslığının əsasını qoymuş Mirzə Kazım bəy Şərq fəlsəfəsi, ədəbiyyatı və tarixi ənənələrinin təkcə görkəmli bilicisi və tədqiqatçısı olmuş, həm də bu mənbələrdən tarix fəlsəfəsinin problemlərinə aid maraqlı nəticələr çıxarmış, onların məqsəd və mənasını aşkar edə bilmisdir.

Monoqrafiya müəllifləri qəti olaraq bu fikirdənilər ki, M.Kazım bəy ömrünün sonuna qədər Şərq-Qərb qarşısındasında Şərqə öz dərin məhəbbətini saxlamış, Şərq xalqlarının cahilliyyin və ictimai zülmün buxovlarından azad şəkildə Avropanın mütərəqqi və maarifçi xalqları ile bir sırada addımlamasını, ümumbeşəri, sivil dəyərlərə qovuşmasını istemişdir. Beləliklə, Mirzə Kazım bəy tarix fəlsəfəsinin "Qərb-Şərq" probleminin həll edilməsi yollarından biri olmaqla "Qərb-Rusiya-Şərq" variantını irəli sürüb əsaslandırmışdır.

Kitabda M.Kazım bəyin tarix fəlsəfəsinə dair fikirlərini özündə eks etdirən "Bab və babilər--1844--1845-ci illərdə İranda dini-siyasi ixtişaşlar" əsəri barədə geniş məlumatdan aydın olur ki, böyük şərqşünas babilər hərəkatında dərin tarixi, əxlaqi və siyasi məzmun

olduğunu göstermiş, onu yalnız dini hərəkat deyil, siyasi mənada "insan hüquqları şüurunu" azadlıq ideyası ilə birləşdirən bir hərəkat adlandırmışdır. Mirzə Kazım bəy yaradıcılığını diqqətlə öyrənən müəlliflər bu qənaətə gəliblər ki, o, mənsub olduğu etnosun dilinin, mədəniyyətinin mənşəyi, etimologiyası istiqamətində araşdırımlar aparmış və bu problemləri elmi-tədqiqat predmetinə çevirmişdir.

Əsərdə M.F.Axundov yaradıcılığı-na, böyük maarifçinin tarix fəlsəfəsi ilə bağlı fikirlərinə də diqqət çəkərək qeyd ediblər ki, onun adı XIX əsr Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixinə aparıcı şəxsiyyət, demokratik mədəniyyət tariximizə orijinal bir mütəfəkkir kimi daxil olmuşdur. M.F. Axundovun idraka dair baxışları olduqca diqqətəlayiqdir. Müəlliflər Axundov yaradıcılığını əhatəli şəkildə araşdıraraq bu qənaətə gəliblər ki, Azərbaycanın və Şərq xalqlarının tarixinə, habelə, ümumdünya tarixinə dərin bələd olan mütəfəkkir hakim dairələrin tarixciliyini pisləmiş, tarixçiləri mühüm hadisələrin, ayrı-ayrı dövlətlərin siyasi tarixini elmi surətdə öyrənməyə çağırmış, onları hadisə və faktların sintezində məna və məqsəd axtarışları-na istiqamətləndirmişdir.

Kitabda tarixi idrak problemləri, keçmişə formasiya və sivilizasiya baxımindan yanaşmalar, tarix fəlsəfəsinin müasir problemləri, tarixin mənası və mahiyyəti kimi məsələlər də geniş şərh edilib. "Tarix fəlsəfəsi" monoqrafiyası ilə yaxından tanışlıq bu qənaətə gəlməyə əsas verir ki, bu dəyərlə əsər tarixə fəlsəfi baxışla bağlı milli ədəbiyyatda boşluğu doldurmaqla, ciddi bir elmi tələbatı kifayət qədər cavablandırıb.

**Fəxrəddin NƏRİMANOĞLU,
professor**